

# KƏLBƏCƏR HƏSRƏTLİ ŞEİRLƏR



**Vaqif YUSİFLİ,**  
*filologiya elmləri doktoru*

Nuridə Misir yurdumuzun Kəlbəcər rayonunda dünyaya gəlib. Bəlkə onun şeir aləminə gəlməyi də o gözəl diyarın dağlarından, yaşıl meşələrindən, dumduzu bulaqlarından, sazlı-sözlü dünyasındandır. İnsan hansı yurd yerində, hansı ocaqda doğulursa, şeirlərində də o yurd yerinin, o ocağın istisi, hərələri, sevgisi yaşayır. Doğrudur, indii Kəlbəcər Nuridə Misirin ancaq xatirələrində yaşayır, o əzəmli dağlar, o yaşıl meşələr, o dumduzu bulaqlar, hər addımında sazın-sözün hikməti duyulan o gözəl diyar işğal altındadır və təbii ki, bu da Kəlbəcərli şairlərin şeirlərinə kədər və nostalji hisslər gətirir.

At üstündə yəhər gördüm,  
üzəngisi qırılmış,  
Məzarlıqda ana gördüm,  
köksünə dağ vurulmuş...  
Göy daş gördüm, daş  
üstündə yaşıl mamır  
bitərmiş,  
Sonra bildim; o daş mamır  
Kəlbəcərin özüymüş.

Şəhid gördüm, Murovdağda  
al qanına bələnmiş,  
İlan gördüm, acgöz-acgöz  
şəhid qanı əmərmiş...  
Vadi gördüm, gülü solğun,


yaşillığı talanmış,  
Onda bildim: itən zümrüd  
Kəlbəcərin özüymüş...

Vətənpərvərliyi təkəcə tərən-  
nümdə, vəsfdə axtarmaq doğru  
deyil, Vətən sevgisini qəm-qüs-  
sə-kədər-ayrılıq anlarında da  
bayatılarımızda çox izləmişik.  
Vətən sevgisi, yurd-ocaq sevgi-  
si həm də ondan ayrı düşəndə  
daha da sürəkli, şiddətli olur.  
Hər halda, Kəlbəcər maddiyən  
itirilib, mənən yox. Ona görə də  
Nuridə Misirin şeirlərinin baş  
qəhrəmanı Kəlbəcərdir, desək,  
səhv etmərik. Onun "Hardan  
düşdün yadıma" və "Səcdənə  
durmadım, Vətən" şeirlər toplu-  
larında bu baş qəhrəmanın ob-  
razı müxtəlif təbiət obrazlarında  
ifadə olunub. "Mənzil uzaq,  
ömür gödək, Gedək Murova tər-  
əf"-Murov obrazı Nuridə xanı-  
mın şeirlərində dönə-dönə vur-  
ğulanır. Çünki Murov Kəlbəcərin  
ilahidən bəxş olunmuş gözəllik  
tablosudur. Başqa bir şeirində:

Ağlayır Murov dağı,  
Ağlar gözəlim mənəm.  
Dağ üstə qərar tutan,  
Dağlar gözəlim mənəm.

Nuridənin göz dağı,  
Oldun düşməni tapdağı.  
Kəlbəcər, Cənnət bağı,  
Dağlar gözəlim mənəm.

"Bir də sahilinə qayıdam çə-  
tin...A dağ çayı, hardan düşdün  
yadıma?"--o dağ çayı yenə axır,  
çoşur, amma "Nə vaxtsa suyun-  
dan çətin ki, içəm" həsrət təşnə-



sini dilə gətirir. Ən kövrək, ən  
qəmli bir şeiri var Nuridə Misi-  
rin- "Şəhid qız, gəlin olmadın..."

İndi qəbrin, yerin yoxdu,  
Bir şəhidin yeri boşdu,  
Ruhun perik qaranquşdu  
Şəhid qız, gəlin olmadın.

Eşqin, sevgin ürəyində  
Ağrıların kürəyində,  
Ağ gəlinliyin əynində,  
Şəhid qız, gəlin olmadın.

Ümumiyyətlə, şəhidlik möv-  
zusu da Nuridə xanımın şeirlə-  
rində diqqəti cəlb edir. Xüsusilə,  
Xocalı şəhidləriylə bağlı şeirlər  
kədər doğursa da, şəhidlərin ru-  
huna ehtiram hissi doğurur.  
2016-cı ildə baş verən Aprel dö-  
yüşlərində şəhid olmuş hərbiçi-  
lərimizə də yad olunur.

Nuridə Misir "İç" şeirində  
Kəlbəcərin dağlarını, bulaqlarını  
xatırlayır- "Lilparlı bulaq", "Mix-  
tökən", "Çaşırlı dağ", "Bəşir bu-  
lağı". Ümumiyyətlə, bu yurda

bağlılıq onuün şeirlərində təbii  
yaşantılar kimi diqqəti cəlb edir.  
Hiss edirsən ki, Vətən həsrəti  
bütün həsrətlərin zirvəsiymiş.  
Bəxtiyar Vahabzadənin Füzuli-  
yə həsr etdiyi şeirin sonu belə  
bitirdi: "Füzuli həsrətlə qürbət-  
dən Vətənə baxırdı, Mən isə Və-  
təndən Vətənə baxıram"- Elə bil  
ki, bu sone misra Kəlbəcər həsr-  
ətini Bakıda, Sumqayıtda yaşa-  
yan hər bir kəlbəcərli söyləyə bi-  
lər. Amma bütün kəlbəcərliyərin  
(həmçinin laçınlıların, zəngilan-  
lıların, qubadlıların qəlbində  
inam hissi yaşayır. Nuridə Misi-  
rin Səxavət Kəlbəcərlisi ilə deyiş-  
məsində bu inam hissini duyur-  
ruq.

Nuridə Misirin şeirlərində tə-  
biətin insan qəlbi harmoniyası  
diqqəti cəlb edir. İnsan özünü  
təbiətin bir parçası hesab edir,  
ağacın, quşun, dağın, çayın, gü-  
lün-çiçəyin oxşarı hesab edəndə,  
bu vəhdət daha artıq hiss  
olunur.

Tək başına səhrada bitən  
Qurumuş ağac kimi yəm.  
Ağac suya, mən sevgiyə möhtac.

Nə quş yuva qurur gövdəsində,  
Nə insan dincəlir kölgəsində,  
Nə ağac boy atar su səsində.

Yayın istisi yandırır yarpaqlarını,  
Külək əsar, yarpaqlar uçuşar,  
Ağac da, könlüm də ayrılığa qovuşar.

"Ağac suya, mən sevgiyə  
möhtac"-Nuridə xanımın sevgi  
şeirlərində də həsrətin səsi gə-

lir. Əlbəttə, burada əksər qadın  
yazarlara məxsus könül ahının  
qığılcımlarını seyr edirsən: yenə  
ayrılıq yükündən şikayətlər, har-  
danan nidası, ayrılıqdan doğan  
qüssələr və s. Amma bir şerri  
var ki, o, lirik qəhrəmanın bütün  
xarakterini, sevgi yaşantılarını  
əks etdirir.

Ürəyimdən nələr keçir,  
Bulaq gözümdən su içir,  
Ayrılıqlar səni biçir,  
İçimdə ağlayan qadın.

Kədərimdə üzürsənmi,  
Təklindən bezirsənmi,  
Qəm şərabin süzürsənmi,  
İçimdə ağlayan qadın?!

Nuridə Misirin şeirlərində bə-  
dii təsvir vasitələri -təşbih, me-  
tafora, mübalibə və s.-onun ax-  
tarışlarının bəhrəsi kimi diqqəti  
cəlb edir. "Mən dağ çayı kimi də-  
lisov idim Şəhər həyatında mu-  
ma dönmüşəm. Qranit qayay-  
dım. Məğrur, dözümlü, İndi kəl-  
tən-kəltən şıkma dönəmişəm"-  
bu şeirdə tutarlı təşbihlərlə qar-  
şılaşırsan. O şeir bedə bitir:

Həyatım sükuta bələnib gedir  
Ayrıla bilmirəm düşüncələrdən.  
Bir qərib durnanın həsrəti qədər  
Sənin varlığına həsrətəm, Vətən!

Nuridə Misirin Vətəndə  
ocaq-Kəlbəcər yangısını ifadə  
edən bu şeiri zənnimizcə,  
onun poeziya həqiqətini ifadə  
edir. Gün gələcək və bu həsrət-  
in sonu bitəcək... Buna inanı-  
rıq...